



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

(əvvəli ötən sayımızda)

Ancaq Salmasın türk-müsəlman əhalisinin faciəsi bununla başa çatmadı. Aysorlarla ermənilər 1918-ci il aprelin 24-də Salmasın mərkəzi Dilməqanı əla keçirərək türk-müsəlman əhalisini uşaq, qoca, qadın demədən hər kəsi öldürməyə başladılar: "Aysorlar bir sutka şəhər əhalisini qırırlar. Bütün bağlı qapıları qıraraq bir yerde yüz nəfərin meyidini salırlar. Uşağı ananın gözləri qarşısında, qardaşı qardaşın öündə öldürürdülər. Bəzilərini öldürdükdən sonra bədən üzvlərini kəsirdilər... Salmas və Urmayınan kəndlərindən cilolar (aysorlar) və ermənilər divarları deşərək azərbaycanlı qadın və kişilərin başlarını oradan keçirir, ipə salır və bu ipi öküze bağlayaraq bir dəfəyə başlarını üzürdülər" (18, s.193). Bütün burlardan sonra, "xristian ordusu" 1918-ci il mayın 4-nə qədər Salmas və ətrafindan topladıqları 40 min müsəlmani Həftvan kəndinə və Sər qalasına, oradan da başqa yerlərə apardılar ki, nəticədə onların böyük qismi də yollarda həlak oldular (18, s.193).

Ermənilər və aysorlar tərəfindən Urmayıla Salmasın Türk-müsəlman əhalisi soyqırma məruz qaldıqdan və əhalisi xeyli dərəcədə boşaldıqdan sonra Şimali Azərbaycanda yaşayan Güney Azərbaycan türklərinin bir qisminin bu bölgədə məskunlaşdırılmasıyla bağlı Qacarlar dövləti qərar qəbul etmişdir. Burada əsas məqsad "xristian ordusu"nun soyqırımdan sonra Urmiya və Salmasda sayıları xeyli dərəcədə azalmış müsəlman əhalisinin bölgədəki balansını qorumaq idi (25, s.172).

Qeyd edək ki, Cənubi Azərbaycanın, o cümlədən Urmiya və Salmasın "xristian ordusu"nda qurtulmasında Osmanlı qoşunları mühüm rol oynadılar. Məhz Osmanlı ordusunun 4-cü korpusunun qəhrəmanlıqları nətrisəcində Urmiya və Salmas, eləcə də digər Azərbaycan kəndlərilə şəhərləri birləşmiş erməni-aysori ordusundan azad edildilər. Hər halda Şimali Azərbaycan kimi Cənubi Azərbaycanın da türk-müsəlman əhalisinin erməni-aysori hərbi birləşmələri ya da xristian ordusu tərəfindən tamamilə məhv edilməsindən qurtarılmaında Osmanlı dövləti, Osmanlı-Türk əsgəri fövqaladə rol oynamışdır.

Nəticə

Fikrimizcə, 1914-1920-ci ilər tarixlərindəki erməni-türk münaqişəsi, bu zaman ermənilərin Azərbaycanda və Şərqi Anadoluda müsəlman-türk əhaliyə qarşı törətdikləri soyqırımları ermən xəstəliyinin, erməni vəhişiliyinin "tarixi yaddaşı"nın üz qarasıdır. Həmişə himayədarlarının, xüsusilə Qərbin və Rusyanın şovinist dairələrinin birbaşa yardım ilə türklərə, o cümlədən Azərbaycan türklərinə qarşı soyqırımları hadisələri həyata keçirən er-

tifadə edən Qərb dövlətləri (Böyük Britaniya, ABŞ, Fransa) və Rusiya açıq-əşkar şəkildə aysorlarla ermənilərdən ibarət yaratdığı "xristian ordusu"nun eliyle Azərbaycanın güneyində yəni Urmiya, Salmas, Xoy bölgələrində də Türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmişlər. Onların burada əsas məqsədi türk-müsəlman əhalisini tamamile aradan qaldırmaq və həmin bölgədə yeni bir xristian dövləti yaratmaq idi. Qərb dövlətləri ermənilər üçün cənubi Qafqazda "Ermənistən" yaratmağa nail olsalar

gəri olmadan ermənilər Türk-Müsəlman soyqırımlarını tək-başına həyata keçirə də bilmezdi. Deməli, bu soyqırımların mahiyətini dərinlənən anlayıb doğru nəticə çıxarmalayıq. Bu o deməkdir ki, biz bu soyqırımlarda yalnız ermənilərin və Ermənistənin deyil, eyni zamanda Rusyanın və Qərbin də əsas pay sahibi olmasına yaddan çıxartmamalıyıq. **Bu bir faktdır ki, vaxtılıq Azərbaycan torpaqlarının müəyyən bir hissəsində Ermənistən dövlətini yaradan Rusiya və Qərb dövlətləri yaxın tariximizdə torpaqlarımızın digər bir hissəsinin işğal olunmasında fəal oynamamaqla yanaşı ikinci bir "erməni dövləti"nin qurulması məsələsində də ikiüzlü siyasetini davam etdirməkdədir.**

Yardım təcili lazıim, "İqbal" qəzeti, N842, 19 yanvar 1915

6. Nemanzadə Ö.F., Bir loğma əkmək, "İqbal" qəzeti, N844, 21 yanvar 1915

7. Nemanzadə Ö.F., İmtahan, "İqbal" qəzeti, N894, 24 mart 1915

8. Rəsulzadə M.Ə. Türkiyədə ermənilər, "Açıq söz" qəz., Bakı, 1916, N259, 15 avqust

9. Cavid Hüseyn. Müharibə və ədəbiyat, "Açıq söz" qəz., Bakı, 1915, 26 oktyabr

10. Sultanov Xosrov bəy., Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti hərbzadələrinə yardım

"Erməni məsələsi"

Yaxud, Azərbaycanda ermənilərin Türk-müsəlman əhaliyə qarşı soyqırıminin səbəbləri



məni daşnakları bu cür rəzil millət olduqlarını dəfələrlə ortaya qoymuşlar. Bu təkcə, sözdə "erməni soyqırımı" öncəsi qonşusu türklərdən qısam alındıqlarını hesab edən bir millətin

da, ancaq Güney Azərbaycan və Şərqi Anadolu torpaqları hesabına Aysor-Erməni dövləti yaratmağa nail ola bilmədilər. Ancaq həmin Qərb dövlətlərinin ağılaşımaz əməlli nəti-

lərimizin digər bir hissəsinin işğal olunmasında fəal oynamamaqla yanaşı ikinci bir "erməni dövləti"nin qurulması məsələsində də ikiüzlü siyasetini davam etdirməkdədir.

Bu soyqırımların mahiyətini dərinlənən anlayıb doğru nəticə çıxarmalayıq. Bu o deməkdir ki, biz bu soyqırımlarda yalnız ermənilərin və Ermənistən dövlətini deyil, eyni zamanda Rusyanın və Qərbin də əsas pay sahibi olmasına yaddan çıxartmamalıyıq. Bu bir faktdır ki, vaxtılıq Azərbaycan torpaqlarının müəyyən bir hissəsində Ermənistən dövlətini yaradan Rusiya və Qərb dövlətləri yaxın tariximizdə torpaqlarımızın digər bir hissəsinin işğal olunmasında fəal oynamamaqla yanaşı ikinci bir "erməni dövləti"nin qurulması məsələsində də ikiüzlü siyasetini davam etdirməkdədir

düşüncəsi deyil, bu həm de onun himayədarı olan Rusyanın və Qərbin şovinist dairelərinin Azərbaycan xalqına dost olmayan münasibətinin bariz nümunəsidir. Hər halda, danılmas faktdır ki, ötən əsrə Azərbaycan xalqının başına açılan faciəvi hadisələrdə, yəni ermənilərin müsəlman-türk əhaliyə qarşı törətdikləri soyqırımları arasında müəyyən mənada Qərb və Rusiyada günahkardır.

Ümumilikdə, biz görürük ki, 1-ci Dünya müharibəsi illərində Qacarlar dövlətinin tənəzzül dövrünü yaşamasından sui-is-

cəsində on minlərlə türk-müsəlman əhali əsasən aysorlarla ermənilərdən ibarət "xristian ordusu" tərəfindən soyqırıma məruz qaldılar.

Bizə elə gəlir ki, Azərbaycan türkləri tarixin bu amansız dərslərindən, xüsusilə də soyqırımlarından nəticə çıxarmalı, dostlarını və düşmənlərini yaxşı tanımmalıdır. Şübhəsiz, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımlarda erməni şovinistləri qədər rus milletçiləri mühüm rol oynamışlar. Hər halda, heç vaxt unutmamalıyıq ki, Qərb, Rusiya və rus əs-

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Rəsulzadə M.Ə. Əsərləri (1909-1914). II c., II cild, Bakı, 2001, 528 s.

2. Rəsulzadə M.Ə. Erməni məsələsindən bir az. "İqbal", qəz., Bakı, 1913, N380, 9 iyun

3. Rəsulzadə M.Ə. Erməni məsələsi ətrafında. "İqbal", qəz., Bakı, 1914, N786, 10 noyabr

4. Rəsulzadə M.Ə. Qardaş günü. "Yeni İqbal" qəz., Bakı, 1915, N8, 6 may

5. Nemanzadə Ömər Faiq,

Yardım təcili lazıim, "İqbal" qəzeti, N842, 19 yanvar 1915

6. Nemanzadə Ö.F., Bir loğma əkmək, "İqbal" qəzeti, N844, 21 yanvar 1915

7. Nemanzadə Ö.F., İmtahan, "İqbal" qəzeti, N894, 24 mart 1915

8. Rəsulzadə M.Ə. Türkiyədə ermənilər, "Açıq söz" qəz., Bakı, 1916, N259, 15 avqust

9. Cavid Hüseyn. Müharibə və ədəbiyat, "Açıq söz" qəz., Bakı, 1915, 26 oktyabr

10. Sultanov Xosrov bəy., Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti hərbzadələrinə yardım

şöbəsinin fəaliyyəti. "Qardaş köməyi" jur., Bakı, may 1917, N1

11. Cəfərov Məmməd Yusif, Müsəlman hərbzadələrinə yardım işi və müsəlman vəkiləri. "Qardaş köməyi" jur., Bakı, may 1917, N1

12. İbrahim Xəlil, Müharibə və qadınlar, "Qardaş köməyi" jur., Bakı, may 1917, N1, səh.66-67

13. Köçərli Firudin bəy., Heyvaniyyət və insanlar, "Qardaş köməyi" jur., Bakı, may 1917, N1, səh.74-75

14. Nasirov T. Borğba za vlastğ v Azerbaydjane (1917-1920). Bakı: Azerbayjan, 1993, 119 s.

15. Şəumən S. Otvet qrajdanimin Rasulzade. Qaz., "Bakinskiy Raboçiy", Bakı, 1918, 17 fevral.

16. Quliyev C. Lenin və Azərbaycanda sovet hakimiyətinin qələbəsi və möhkəmlənməsi uğrunda mübarizə. Bakı: Azərnəşr, 1957, 76 s.

17. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 116 s.

18. Məlikzadə Tohid (Dilməqani). Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində - soyqırım. Bakı, "Bakı çap evi", 2010, 260 səh.

19. "İqbal" qəzeti, 994, 16 aprel 1915

20. Akgündüz A., Öztürk S. Sorularla erməni məsələsi. İstanbul, Pasifik ofset, 2008, 471 səh

21. Səfəri Həsən. Cənubi Azərbaycan: 1918-ci il soyqırımı. Bakı, "Araz" nəşriyyatı, 2016, 204 səh.

22. Əlibəyli H. Cənubi Azərbaycan çar Rusiyasının geopolitik planında. II məqalə (Cənubi Azərbaycan ərazisində xristian dövləti yaratmaq planı). "İ-pək yolu" jurnalı, N2, Bakı, 1998

23. Xiyabani Məhəmməd. Azərbaycan. Azərbaycan publisistikası antologiyası. Bakı, "Şərq-Qərb", 2007

24. Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90. Bakı, "Bakı çap evi", 2011

25. Reza Azəri. Heyet-e fəvqaladı-ye Qəfqaziyə. Rezaiyyə. Çap-e əvvəl. 1379. Tehran.